

**Kamal CAMALOV**

*Pedaqogika elmləri doktoru, professor*

*Naxçıvan Müəllimlər İnstitutu*

*E-mail: kamal.camalov@gmail.com*

<https://doi.org/10.59849/2309-7949.2024.3.22>



## **“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA ƏXLAQ KONSEPSİYASI VƏ ONUN PEDAQOJİ-PSİKOLOJİ ƏHƏMİYYƏTİ**

**Açar sözlər:** “Kitabi-Dədə Qorqud” dastanı, ata-anaların həyat tərzi və davranışı, oğlanlarda cəsurluq, ailə və övlad borcu, kişi qeyrəti, qızlara və qadınlara hörmət, qızlarda məğrurluq, milli-mənəvi dəyərlər, pedaqoji-psixoloji inkişafın əsas göstəriciləri.

### **SUMMARY**

**Kamal Jamalov**

### **THE CONCEPT OF SPIRITUALITY AND ITS PEDAGOGICAL AND PSYCHOLOGICAL SIGNIFICANCE IN THE EPIC “KITABI-DADE GORGUD”**

In the article, from the approach of the “Kitabi - Dada Gorgud” epic, in addition to the education of human values such as dignity and generosity, love for people and diligence, kindness and justice, unconditional obedience to parents, which is more typical for our people, unconditional acceptance of parental authority in the family, the specific features of family upbringing, such as the strict observance of parent-child relationships, etc., are determined and such problems are analyzed. It is noted that the ethno-pedagogical and ethno-psychological features of parent-child type relationships in the epic “Kitabi - Dada Gorgud” were studied as subjects in the article.

In the epic “Kitabi - Dada Gorgud”, the ethnopsychological features of the family were studied, as well as the psychological aspects of parent-child relations. The characteristic features, functions, possibilities and ways of raising the quality of education from the time of Dada Gorgud are determined by us, becoming the object of research and analysis.

In addition to our opinions and analyses, the article also includes the valuable opinions of prominent educators about the work of education.

The views and meetings in the epic “Kitabi - Dada Gorgud”, the national and moral values and types of activities accepted by the society will play a decisive role in education in the spirit of approach to training and work even today.

Higher and secondary school teachers, tutors, dissertation and doctoral students conducting research in the field of pedagogy, intellectuals preparing monographs, textbooks and teaching aids can benefit from the ideas and recommendations, ideas and meetings put forward in the article titled “Kitabi-Dada Gorgud”.

**Key words:** “Kitabi – Dede Gorgud” epic; lifestyle and behavior of parents; bravery in boys, family and filial duty, male zeal; respect for girls and women, the concept of pride in girls; national-moral values; the main indicators of pedagogical and psychological development.

**РЕЗЮМЕ**  
**КЯМАЛ ДЖАМАЛОВ**  
**ПОНЯТИЕ ДУХОВНОСТИ И ЕГО ПЕДАГОГИЧЕСКОЕ И ПСИХОЛОГИЧЕСКОЕ  
 ЗНАЧЕНИЕ В ЭПОСЕ «КИТАБИ-ДЕДЕ КОРГУД»**

В статье с позиций эпоса «Китаби – Дада Горгуд» помимо воспитания таких человеческих ценностей, как достоинство и великодушие, любовь к людям и трудолюбие, доброта и справедливость, безусловное послушание родителям, более характерно для нашего народа безусловное принятие родительского авторитета в семье, определяются особенности семейного воспитания, такие как строгое соблюдение детско-родительских отношений и т. д., и анализируются такие проблемы. В эпосе «Китаби – Дада Горгуд» изучались этнопсихологические особенности семьи, а также психологические аспекты детско-родительских отношений. Характерные черты, функции, возможности и пути повышения качества образования со временем Дада Горгуда определяются нами, становясь объектом исследования и анализа.

Помимо наших мнений и анализов, в статью также включены ценные мнения видных педагогов о работе образования.

Взгляды и встречи в эпосе «Китаби – Дада Горгуд», принятые обществом национально-нравственные ценности и виды деятельности и сегодня будут играть решающую роль в воспитании в духе подхода к обучению и труду.

Из идей и рекомендаций, изложенных в статье «Китаби-Дада Горгуд», учителя старших и средних школ, пользу могут получить преподаватели, докторанты, проводящие научные исследования в области педагогики, интеллектуалы, готовящие монографии, учебники и учебные пособия.

**Ключевые слова:** Сага «Китаби – Дада Горгуд»; образ жизни и поведение родителей; храбрость у мальчиков, семейный и сыновний долг, мужское рвение; уважение к девушкам и женщинам, собрания гордости за девушек; национально-нравственные ценности; основные показатели педагогического и психологического развития.

**Problemin qoyuluşu:** “Kitabi-Dədə Qorqud” dastanında ləyaqət və alıcılıqlıq, insanlara məhəbbət və əməksevərlik, xeyirxahlıq və ədalət kimi bəşəri dəyərlər ilə yanaşı, xalqımız üçün daha xarakterik olan valideynlərə qeyd-şərtsiz itaət, ailədə valideyn nüfuzunun sözsüz qəbul edilməsi, böyük-kiçik münasibətlərinə dəqiq əməl olunması və s. kimi ailə tərbiyəsinin spesifik xüsusiyyətləri müəyyən edilir və bu kimi problemlər tədqiq və təhlil süzgəcindən keçirilir.

**Məqalənin elmi yeniliyi.** Məqalədə “Kitabi-Dədə Qorqud” dastanında valideyn-övlad münasibəti kimi mühüm məqamlar etnopedagoji və etnopsixoloji təhlillər baxımından araşdırılmışdır. “Kitabi-Dədə Qorqud” boyalarından tərbiyənin keyfiyyətinin yüksəldilməsinin səciyyəvi xüsusiyyətləri, finksiyaları, imkan və yollarının necə formalasdırılmasının tərəfimizdən tədqiq və təhlil obyektinə çevrilərək müəyyənləşdirilir.

**Metodoloji yanaşma:** Məqalədə fikir və təhlillərimizlə yanaşı, görkəmli pedaqoqların tərbiyə işi haqqındaki dəyərli fikirlərinə də yer verilmişdir.

**Məqalənin praktik əhəmiyyəti.** “Kitabi-Dədə Qorqud” dastanında əxlaq konsepsiyası və onun pedagoji-psixoloji əhəmiyyəti” adlı elmi məqalədə irəli sürülen ideya və tövsiyələrdən, fikir və görüşlərdən ali və orta məktəb müəllimləri, tərbiyəçilər, pedaqogika sahəsində tədqiqat aparan dissertantlar və doktorantlar, monografiya, dərslik və dərs vəsaitləri hazırlayan ziyalılar faydalana bilərlər.

“Kitabi-Dədə Qorqud” dastanı Şərq təbiyə sistemində təbiyəçiyə və ya hər bir oxucuya öz fəaliyyətində istifadəsi üçün zəngin material verir. Bu da təbiyə sistemində ən qiymətli, ən zəngin mənbədir desək, yanılmarıq. “Dədə Qorqud” dastanı üzərində tədqiqat aparan alımlar Dədə-Qorqudun şəxsiyyəti, boyların məzmunu, əhəmiyyəti, əsərin dili, üslubu və sairə haqqında mülahizələr irəli sürmüsələr [1, 51]. Qeyd etmək yerinə düşər ki, bu əvəzolunmaz sənət abidəsi bir xalqın malı, sərvəti olmaqla məhdudlaşmamış, daha çox bəşəri mahiyyət kəsb edərək dünya mədəniyyəti xəzinəsinə qovuşmuşdur. Keçmiş irs təlim, təbiyə və təhsil işində daim bizi müşayiət edir və etməlidir. Professor Əliheydər Həsimov yazır: “Təkcə bu günü deyil, sabahı-gələcəyi dərindən dərk etmək və qiymətləndirmək nöqtəyi-nəzərindən də keçmiş yaxşı bilmək lazımdır. Çünkü keçmiş də, bu gün də gələcəklə sıx əlaqədardır. Bu gündə dünənin, sabahda isə bu günün izləri olur; bir çox məsələlərdə gələcək üçün zəmin təşkil edən bu günün ağıllı, qabaqcıl fikirləri keçmişin mütarəqqi irsi ilə sıx əlaqədardır. Həmin irs bu gün də insanın aqlına, zəkasına qida və qüvvət verir, eyni zamanda gələcək üçün perspektivləri daha yaxşı aydınlaşdırmaqdır, təbiyənin daha düzgün üsul və vasitələrini tapmaqda ona yardım göstərir” [2, 4-18].

Biz müəllifin fikri ilə tam şərifik. Doğrudan da, “bulaq damcılardan, çaylar bulaqlardan, dənizlər isə çaylardan” yarandığı kimi, gələcəyin dolğun məzmunlu etnopedaqogikası da təbiyə sahəsində ayrı-ayrı xalqların irsindəki qabaqcıl ideya, fikir və təcrübələrdən yaranacaqdır.

Uşaq ailənin hər bir üzvünün vəzifələri barədə ilk təsəvvürü ailədə alır. Gələcək ailə sahibinin təbiyəsi bir çox amillərlə şərtlənir. Onların arasında atanaların həyat tərzi və davranışları mühüm əhəmiyyət daşıyır. Övlad böyüyüb boyabaşa çatdığı evdə ata və anası arasındaki münasibətləri müşahidə edir. Qarşılıqlı anlaşmaya, səmimiyyətə, hörmətə, etibara, qayğıkeşliyə və s. əsaslanan həmin münasibətlər, ixtilafa yol verməmək bacarığı öz təsirini uşağa göstərir. Ata və ana oğlanlarda cəsurluq, ailə və övlad borcu, kişi qeyrati, qızlara və qadınlara hörmət; qızlarda məğrurluq, ciddilik, şəxsi ləyaqət hissi təbiyə etməkdə böyük imkanlara malikdir. Bu xüsusda “Kitabi-Dədə Qorqud” dastanında deyilir: “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz” [3, 50-60].

Xalqımız içərisində valideynin “üzünə qayıtmak”, “üzünə ağ olmaq”, onun “bir sözünü iki etmək” böyük qəbahət sayılır. “Kitabi-Dədə Qorqud” dastanında bu barədə belə deyilir: “Ol zamanda (oğullar ataya müxalifət etməzdilər), oğul ata sözünü iki eləməzdi, iki eləsə, ol oğlunu qəbul etməzdilər” [4, 138].

Evdə zabitəsi ilə tanınan atalar övladları üçün yeri gəldikdə analar qədər yanmışlar. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanına nəzər salaq. Qazan xan kafirlərin əlində olan oğlu Uruzla görüşərək deyir:

Oğul, oğul, ay oğul!  
Qarşı yatan qara dağım yüksəyi oğul!  
Güclü belim qüvvəti, canım oğul!  
Qaranqulu gözlərim aydını oğul!

Mənim başım qurban olsun  
 Canım oğul sənin üçün!  
 Sən gedəli,  
 Ağlamağım göydə ikən yerə endi.  
 Gumbur-gumbur davullar döyülmədi,  
 Ağır ulu divanım sürülmədi.  
 Səni bilən bəy oğulları  
 Ağ çıxardı, qara geydi.  
 Qara bənzər qızım, gəlinim  
 Ağ çıxardı, qara geydi.  
 Qarımış anan qan-yaş tökdü... [5, 91-100].

Göründüyü kimi, lazımlı gələndə ürəyindəki övladı acısını öz övladı karşısındı göz yaşı tökərək dilə gətirən atanı aftoritarizm, despotizm nümunəsi kimi qələmə vermək olarmı?

Həyatda müəyyən problemləri, çətinlikləri həll etmək üçün fiziki hazırlığa iradəli, güclü, dözümlü olmağa ehtiyac vardır. Ona görə də ta qədimdən fiziki tərbiyəyə xüsusi diqqət yetirmişlər. Professor Akif Abbasov haqlı olaraq qeyd edir ki, “uşaqların ailə həyatına hazırlanması məsələsinin dastanda qoyuluşu da diqqətəlayiqdir” [6, 38]. Ata-analar oğlan və qızlarını ev-eşik sahibi edərkən qarşı tərəfin fiziki xüsusiyyətlərini daim nəzərə almışlar. Məsələn, “Dədə Qorqud” dastanında göstərilir ki, Beyrək atasına evlənmək istədiyini söyləyərək belə deyir: “Baba, mənə bir qız al ki, mən yerimdən durmadan o durmuş olsun! Mən qaracığ atıma minmədən o minmiş olsun! Mən döyüşə varmadan o varsın...” [3, 70-95].

Azərbaycan xalqının qədimliyini göstərən “Kitabi-Dədə Qorqud”dan məlumdur ki, azərbaycanlılar oğlan uşağını ailə həyatının bəzəyi, nəslin davamçısı, valideynin sevinci və ümidi hesab etmiş, həmçinin sonsuzluğu böyük dərd və faciə saymışlar. Övladı olmadığına görə “qaraqayğular” içində qəhərlənən və ağlayan Bayburadan bunun səbəbini Salur Qazan bilmək istə dikdə belə cavab verir: “Necə ağlamayayım, necə bozlamayayım? Oğulda ortacım yox, qardaşa qədərim yox. Allah taala məni qarğayıbdır. Bəylər, tacım taxtım üçün ağlaram. Bir gün ola düşəm Öləm, yerimdə-yurdumda kimsənə qalmaya... Mənim dəxi oğlum olsa xan Bayandırın qarşısın alsa dursa, qulluq eləsə, mən dəxi baxsam, sevinsəm, qıvansam, güvənsəm” [3, 120] – deməsi buna canlı misaldır. Yaxud, “Dirsə xan oğlu Buğac” [3, 100] boyunda da ailə həyatında övladın, əsasən də oğlan uşağının böyük rol oynadığını dair xalq fikrini sərrast şəkildə ifadə edir.

Türk dünyasının qəhrəmanlıq dastanı sayılan “Kitabi-Dədə Qorqud”dan maraqlı adətlər haqqında məlumat alırıq. Dastanından öyrənirik ki, gənc nəsl (oğlanları) vətənpərvərlik, qorxmazlıq, igidlik, düşmənə qarşı mübarizlik, doğruçuluq, insana qayğı və məhəbbət ruhunda tərbiyə edir və həmin tələblər baxımından da uşaqlara, oğlanlara ad qoyurdular. Bu haqda “Dirse xan oğlu Buğacın boyu”nda deyilir ki, Dirse xan oğlu Buğac uşaqlarla Bayandur xanın meydanında yoldaşları ilə aşiq oynadığı zaman qəflətən üzərinə hücum edən buganın hücumunu dəf edib, onu öldürdüyü üçün oğuz bəyləri adqoyma mərasimi

təşkil edib oğlana layiq ad qoymağı məsləhət görürər. Qorqud ata adqoyma mərasimində oğlana Buğac adı verir [5, 19-20].

Yaxud Baybura xanın oğlu Beyrək Qara Dərbənd ağızında oğuz bəzirganlarının malını qarət edən beş yüz kafirlə cəng edib onların üzərində qələbə çaldığına görə ona Beyrək adı verirlər.

Qeyd etməliyik ki, hər bir ailədə ata öz oğluna və yaxud öz oğlanlarına kişi qeyrəti, dəyanəti, cəsurluq, mərdlik, alicənablıq, igidlik, çətinliklərə sinə gərə bilmək kimi nəcib sifətlər tərbiyə etməlidir. Xalqımızın möhtəşəm folklor nümunəsi olan “Kitabi-Dədə Qorqud” dastanına müraciət edək və “Qazan xanın oğlu Uruzun dustaq olduğu boy”a nəzər salaq: “Qazan sağına baxdı, qas-qas güldü. Soluna baxdı, çox sevindi. Qarşısına baxdı oglancığını, Uruzu gördü, əlini-əlinə çaldı ağladı. Qazan oğlu Uruza bu iş xoş gəlmədi. Babasına dedi:

– Ünüm ünlə, sözüm dinlə, ağam Qazan  
Sağına baxdın, qas-qas güldün,  
Soluna baxdın, çox sevindin.  
Qarşına baxdin, məni gördün, qan ağladın,  
Səbəb nədir, degil mana.  
Qara başım qurban olsun, ağam sana – dedi:

Qazan dedi:

– Sağıma baxdım, qardaşım Qaragünəyi gördüm. Baş kəsibdi, qan tökübüdü, ad qazanıbdı.

Soluma baxdım, dayın Aruzu gördüm. Baş kəsibdi, qan tökübüdü, ad qazanıbdı.

Qarşıma baxdım, səni gördüm. On altı yaş yaşıladın. Bir gün ola, düşəm oləm, sən qalasan. Yay çəkmədin, ox atmadın, baş kəsmədin, qan tökmədin.

Uruz buna cavabında dedi:

– A bəy baba! ...Hünəri oğul atadanmı görər, öyrənər, yoxsa atalar oğuldanmı öyrənər? – dedi. ...Mən səndən nə gördüm ki, nə öyrənəyim? – dedi.

Qazan əlini-əlinə çaldı, qas-qas güldü:

– Uruz xub söylədi, şəkər yedi, – dedi [7, 73-184].

Göründüyü kimi, oğlanlar kişilik etalonuna ataları ilə ünsiyyət sayəsində, onlardan nümunə götürərək sahib olurlar. Oğlanlar kişilik şəxsiyyətini ataya bənzəməyə çalışaraq, onu təqlid edərək qazanır. Xalqımıza görə, oğlanların kişi kimi yetişməsi, onların sadəcə fiziki inkişafı ilə bağlı olub, kişi kimi görünməsi demək deyil. Professor Ə.Əlizadə xalqımızın təfəkküründə yer almış kişilik anlayışını belə xarakterizə edir: “Kişi xarakteri üçün iradə gücü, özünə sahib olma, kişi şərəfi və ləyaqəti, xeyirxahlıq, sözübütövlük, mərdlik və s. keyfiyyətlər xasdır. Qadına münasibət kişi ləyaqətinin ölçüsü sayılır. Uşağın oğlan olması hələ öz-özünə onu kişi etmir. Oğlan uşağı kişi kimi tərbiyə olunur” [8, 100-130]. Eləcə də “ana haqqı tanrı haqqı kimi başa düşülür” [9, 38].

1300 ildən artıq yaşı olan və “milli-mənəvi dəyərlərimizdən sayılan” [10, 459] “Kitabi-Dədə Qorqud” dastanında Oğuz yurdunun valideynləri qız uşağının da dünyaya gəlisiindən şad olur və həm də onu qəhrəman, eləcə də geləcəkdə hə-

yat yoldaşı olan ərinə sədaqətli qadın-ana kimi tərbiyə edirdilər. “Patriarxal düşüncənin əleyhinə olaraq buradakı qadınların əksəriyyəti (məsələn, Burla xatun, Banuçiçək, Selcan xatun və b.) uşaqlıqdan aldıqları tərbiyənin, alışdıqları ilə ənənələrinin, qəbilə mühitinin təsiri nəticəsində elə formalasır ki, lazımlı gələndə ailə namusu, nəslin şərəfi və ədalət uğrunda kişi kimi silaha sarılır, son dərəcə döyümlü, qoçaq, qüvvətli, mərd, eyni zamanda ağıllı, tədbirli, müdrik, alicənab qəhrəman kimi çıxış edirlər” [11, 51].

Qeyd etdiyimiz kimi, oğuz qızları da cəsur və igiddir. Qızların Oğuz etnik-sosial mühiti və psixologiyası ilə şərtlənmiş olan bu xarakter əlaməti etnik birlik daxilində cinslərarası münasibətdə, ünsiyyətdə ən mühüm rol oynayır. Budur, Banuçiçək Beyrək ilə yarışır, onunla at oynadır, ox atır və güləşir. Yalnız Beyrək bu sınaqdan, yarışdan qalib çıxdıqdan sonra Banuçiçək onun məhəbbətinə cavab verir.

Qanturalı Selcan xatunu almaq üçün meydanda üç heyvanla vuruşmalı olur. İkişinə qalib gələndən sonra bir qədər yorulur. Buna görə də üçüncü heyvana – dəvə ilə çətinliklə vuruşur. Döyüşü hündür bir yerdən seyr edən Selcan xatun: “Dəvə burnundan əzilər”, – deyə Qanturaliya xəbər göndərir və bununla dəvənin zəif yerini bildirir. Ancaq Qanturalı dəvəni qızın göstərdiyi üsulla əzməyi özünə siğışdırır: “Oğuz ellərinə xəbər gedər ki, dəvə əlində girinc olmuşdu, qız xilas elədi”. Və Qanturalı dəvəni öz üsulu ilə məğlub edir. Oğuzlarda belə bir qayda vardı ki, döyüşdə bir ığidə başqası kömək etmək istəsə icazə almaliydi... Qanturalı düşmənləri ilə vuruşarkən Selcan xatun onun köməyinə gəlir. Qız libasını dəyişdiyi üçün Qanturalı onu tanımır və düşmənlərinə hücum edən bu şəxsin hərəkəti ona toxunur, “izinsiz döyüşə girmək bizim eldə eyibdir” – deyə ona acıqlanır.

Göründüyü kimi, Banuçiçəyin, Selcan xatunun qılinc çalması, qılinc oynatması, at çapması valideynləri tərəfindən təlim-məşq zamanı öyrədilmişdir. Onu da qeyd etmək zəruridir ki, “Kitabi-Dəqə Qorqud” dastanında Dədə Qorqud tərəfindən müqəddəs “Qurani-Kərim”dən sitatlar göstirilmiş, “əməyə, zəhmətə xüsusi diqqət yetirilmişdir” [12, 204]

Sonda belə nəticəyə gəlirik:

1. “Kitabi-Dədə Qorqud” dastanı həm uşaqların sağlam psixi inkişafı haqqında valideynlərə lazımı bilik verir, həm də bu materiallar uşaq psixikasının normal inkişafına təsir edəcək imkana malikdir;
2. “Kitabi-Dədə Qorqud” dastanından göstirilən materiallar min illərin təcrübə süzgəcindən keçərək bu günümüzə qədər gələn və bu gün də pedaqq və psixoloqlar tərəfindən uşaqların pedaqoji-psixoloji inkişafının əsas göstəricilərindən dir, həmçinin şəxsiyyətlərarası münasibətlərin formalasmasında böyük rol oynayan qaynaqlardır;
3. “Kitabi-Dədə Qorqud” dastanında olan baxış və görüşlər cəmiyyətin qəbul etdiyi milli-mənəvi dəyərlər və fəaliyyət növləri bu gün də aparıcı rol oynayır;
4. Oğlanların və qızların fiziki cəhətdən sağlam, ığid, qüvvətli, ağıllı, vətən övladı kimi tərbiyə olunmaları üçün “Kitabi-Dədə Qorqud” materialları əvəzsiz imkanlara malikdir;

5. “Kitabi-Dədə Qorqud” dastanında olan baxış və görüşlər, cəmiyyətin qəbul etdiyi milli-mənəvi dəyərlər və fəaliyyət növləri bu gün də təlim və əməyə yanaşmaq ruhunda tərbiyələndirməkdə həllədici rol oynayır.

### ƏDƏBİYYAT

1. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə, I cild, Bakı: Azərnəşr, 1960, 590 səh.
2. Həsimov Əliheydər. Azərbaycan xalq pedaqogikası. Seçmə kurs üçün tədris programı. Bakı: 1993. 306 s.
3. Kitabi-Dədə Qorqud. Bakı: Yaziçı, 1988, 266 s.
4. Camalov Kamal. Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə. Bakı: Elm və təhsil, 2010, 400 s.
5. Kitabi-Dədə Qorqud (Tərtib edən: Həmid Araslı). Bakı: Gənclik; 1977, 184 s.
6. Abbasov Akif. Milli əxlaq və ailə etikası. Bakı: Mütərcim, 2010, 320 s.
7. Kitabi-Dədə Qorqud (Tərtib edənlər: F.Zeynalov və S.Əlizadə). Bakı: Yaziçı, 1988, 264 s.
8. Əlizadə Əbdül. Alqışlar və qarğışlar. Şəxsiyyətlərarası münasibətlər və özünü-qiyətləndirmə. Etnopsixologiya və etnopaqogika: mənbələr və müasir problemlər. Respublika elmi konfransının tezisləri. Bakı: APU, 1992, 55 s.
9. Səfərli Əliyar, Yusifov Xəlil. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982, 388 s.
10. Sadıqov Fərahim. Pedaqogika. Bakı: BBU, 2006, 556 s.
11. Əhmədov Hüseyn. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014, 432 s.
12. Həsənli Oruc, Sadıqov Fərahim. Tərbiyəşunaslıq. Bakı: Elm və təhsil, 2015, 360 s.

